

Polşada Müslüm Maqomayevin atasının xatirəsi yad edilib

Polşanın Chojna şəhərində II Dünya müharibəsində həlak olmuş azərbaycanlı rəssam Məhəmməd (Maqomet) Maqomayevin məzarı ziyarət edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Polşa Azərbaycanlıları Şurasının sədri, Varşava Azərbaycan Evinin rəhbəri Fərid Cəfərlinin və təşkilatın bir qrup fəalının iştirakı ilə baş tutan ziyarət zamanı həmvətənimizin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.

Qeyd edək ki, teatr rəssamı olmuş Məhəmməd Maqomayev Azərbaycan klassik musiqisinin banilərindən biri, görkəmli bəstəkar Əbdül–Müslüm Maqomayevin oğlu, dünya şöhrətli opera-estrada müğənnisi və bəstəkar Müslüm Maqomayevin atasıdır.

Berlinə qədər döyüşlərdə qəhrəmanlıq göstərən kəşfiyyat bölüyünün komandiri, serjant Məhəmməd Müslüm oğlu Maqoma-



yev 1945-ci il aprelin 24-də (alman faşizmi üzərində qələbəyə 15 gün qalmış) yaralı yoldaşını xilas edərkən həlak olub. Birinci dəfə Polşada Kşivin–Qırınski məzarlığında dəfn edilib, 1952-ci ildə isə onun cəsədi II Dünya müharibəsi iştirakçılarının dəfn edildiyi Çojna qəbiristanlığına köçürülüb.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

Xalq qəzeti .- 2022.- 25 may.- S.6.